

**Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan  
Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması,  
müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin  
verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin  
təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR**

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket" in nümunəsi təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket" in nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket" in nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket" in nümunəsi təsdiq edilsin (4 nömrəli əlavə).

**Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ**

Bakı şəhəri, 7 fevral 2014-cü il  
№ 40

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin 2014-cü il 7 fevral  
tarixli 40 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**1 nömrəli əlavə**

**Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan  
Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün**

**Ərizə-anket**

**Application form**

Xahiş edirəm, Azərbaycan Respublikasında müvəqqəti olma  
müddətinin uzadılmasına dair müraciətimə baxsınız.

*(Hereby I am asking you to consider my application on extension of  
the period of temporary staying in the Republic of Azerbaijan)*

Şəkil üçün  
yer  
Photo

1. Soyadınız, adınız və atanızın adı (Surname, name and patronymic)		
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü (If surname or name has been changed, please indicate reasons for its change, as well as its period of use)		
2.1. əvvəlki soyadınız və ya adınız (previous surname or name)	2.2. istifadə dövrü (period of use)	2.3. dəyişdirilmənin səbəbləri (reasons for change)
3. Doğulduğunuz tarix (gün, ay, il) (Date of birth (day, month, year))		
4. Doğulduğunuz yer (Place of birth)		
5. Milliyətiniz (Nationality)		
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay) (Marital status (married, widowed, single))		
7. Vətəndaşlıq mənsubiyyətiniz (Citizenship)		
8. Pasportunuzun və ya digər	8.1. növü	

sərhədkeçmə sənədinin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) <i>(Passport or other border crossing document (birth certificate or other document equal to it for persons under the age of 18 and not holding a passport)</i>	( <i>type</i> )	
	8.2. seriyası və nömrəsi <i>(series, number)</i>	
	8.3. verilmə tarixi (gün, ay, il) <i>(date of issue (day, month, year)</i>	
	8.4. etibarlılıq müddəti (gün, ay, il) <i>(date of expiry (day, month, year)</i>	
9. Ölkədə olmağınıza əsas <i>(Grounds for staying in the country)</i>		
9.1. viza üzrə <i>(upon visa)</i>	9.1.1. seriyası və nömrəsi <i>(series, number)</i>	
	9.1.2. verilmə tarixi (gün, ay, il) <i>(date of issue (day, month, year)</i>	
	9.1.3. etibarlılıq müddəti (gün, ay, il) <i>(date of expiry (day, month, year)</i>	
	9.1.4. ölkədə qalma müddəti <i>(staying period in the country)</i>	
9.2. viza tələb olunmayan qaydada <i>(under visa - free regime)</i>	9.2.1. ölkəyə gəldiyi vaxt (gün, ay, il) <i>(arriving date in the country (day, month, year)</i>	
10. Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq istədiyiniz müddət <i>(Intended period for extension of temporary staying period in the Republic of Azerbaijan)</i>		
11. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallardan hansı mövcuddur <i>(Cases for extension of temporary staying period in the Republic of Azerbaijan)</i>		
11.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda <i>(in case there is a need for urgent medical treatment of foreigners and stateless persons in</i>		

<i>the territory of the Republic of Azerbaijan)</i>			<input type="checkbox"/>
11.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə <i>(in case of serious illness or death of any close relatives (residing in the Republic of Azerbaijan) of foreigners and stateless persons)</i>			<input type="checkbox"/>
11.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat əsaslandırılmış vasitət verdikdə <i>(in case there is a justified application on incompleteness of intended work by foreigners and stateless persons arrived in the Republic of Azerbaijan related with official necessity, submitted by the organization inviting those persons)</i>			<input type="checkbox"/>
11.4. tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması <i>(in case emergency stop of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan more than the period indicated on the visa)</i>			<input type="checkbox"/>
11.4.1. nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə <i>(in case of natural disaster that hinders the traffic)</i>			<input type="checkbox"/>
11.4.2. avtonəqliyyat vasitəsi (onun hissələri) sıradan çıxdıqda, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə) <i>(in case a vehicle (or its parts) is out of order or there is a need for repair as a result of road accident (if a relevant document is submitted)</i>			<input type="checkbox"/>
11.4.3. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır) <i>(in case the persons crossing the territory of the Republic of Azerbaijan get sick (in this case, there should be a reference of a doctor certifying that the continuation of transit is dangerous for the health of the sick person)</i>			<input type="checkbox"/>
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmuşunuz və gəlişinizin məqsədi <i>(Your previous visit to the Republic of Azerbaijan and purpose of your visit)</i>			
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi <i>(Have you ever been convicted of any crime or involved into administrative liability for violation of the requirements of migration legislation)</i>			<input type="checkbox"/> bəli/yes <input type="checkbox"/> xeyr/no
13.1. nə vaxt <i>(when)</i>	13.2. səbəbi <i>(reason)</i>	13.3. hansı orqan tərəfindən <i>(name of authority)</i>	

14. Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən edilərsə, onun ( <i>In case the application is submitted by legal representative: Information about him/her:</i> )					
14.1. soyadı, adı və atasının adı ( <i>surname, name and/patronymic</i> )	14.2. doğum tarixi və yeri ( <i>date and place of birth</i> )	14.3. milliyyəti ( <i>nationality</i> )	14.4. vətəndaşlığı ( <i>citizenship</i> )	14.5. yaşadığı ünvan ( <i>residential address</i> )	14.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi ( <i>series and number of identification document</i> )
15. Hazırda yaşadığınız ünvan ( <i>Present residential address</i> )					
16. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız ( <i>Phone number (home, mobile, work) and e-mail address</i> )					
17. Ərizəyə əlavə edilən sənədləri sadalayın ( <i>List of attached documents</i> )					
18. <b>Mən xəbərdar edilmişəm ki</b> , Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmamasına, verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın isə ləğv edilməsinə səbəb olur ( <b><i>I am aware that</i></b> submission of fraudulent documents or falsified information for the purpose of extending temporary staying period in the Republic of Azerbaijan leads to the rejection to extend temporary staying period or cancellation of the issued decision on extension of the period of temporary staying in the Republic of Azerbaijan)					
19. Əlavə qeydlər ( <i>Additional notes</i> )					

«\_\_\_» \_\_\_\_\_ 20\_\_ il

İmza (Signature) \_\_\_\_\_

**Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)**  
(***Official notes (for official use only)***)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı  
(*Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by*)

\_\_\_\_\_

*sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası*  
(*official's surname, name, signature*)

« \_\_\_ » \_\_\_\_\_ 20\_\_ il

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin 2014-cü il 7 fevral  
tarixli 40 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**2 nömrəli əlavə**

**Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının  
ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin  
uzadılması) üçün**

**ƏRİZƏ-ANKET**

**Application form**

Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

Şəkil üçün yer  
Photo

*(Hereby I am asking you to consider my application on obtaining permit for temporary residence in the territory of the Republic of Azerbaijan or on extension of its period)*

1. Soyadınız, adınız və atanızın adı (Surname, name and patronymic)		
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü (If surname or name has been changed, please indicate reasons for its change, as well as its period of use)		
2.1. əvvəlki soyadınız və ya adınız (previous surname or name)	2.2. istifadə dövrü (period of use)	2.3. dəyişdirilmənin səbəbləri (reasons for change)
3. Doğulduğunuz tarix (gün, ay, il) (Date of birth (day, month, year))		
4. Doğulduğunuz yer (Place of birth)		
5. Milliyyətiniz (Nationality)		
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay) (Marital status (married, widowed, single))		
7. Vətəndaşlıq mənsubiyyətiniz		

<i>(Citizenship)</i>			
8. Pasportunuzun və ya digər sərhədkeçmə sənədiniz (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) <i>(Passport or other border crossing document (birth certificate or other document equal to it for persons under the age of 18 and not holding a passport))</i>		8.1. növü (type)	
		8.2. seriyası və nömrəsi (series, number)	
		8.3. verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
		8.4. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	
9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (Have you ever, held any other citizenship or citizenships)		<input type="checkbox"/>	<input type="checkbox"/>
		bəli/yes	xeyr/no
9.1. vətəndaşı olduğunuz ölkənin adı (country of your previous citizenship)	9.2 hansı dövrdə (period)	9.3. hansı yolla qəbul edilmisiniz (way of admission to the citizenship)	9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi (reasons for revocation)
10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istədiyiniz müddət (Intended period for temporary residence in the territory of the Republic of Azerbaijan)			
11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallardan hansı mövcuddur (Cases for issuance of a permit for temporary residence in the territory of the Republic of Azerbaijan)			
11.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq (ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qaynana, qayın, baldız) münasibətlərində olduqda (family relationship with the citizen of the Republic of Azerbaijan (father: mother, spouse (wife), children, brother, sister and their children, grandfather, grandmother, the father and mother of the grandfather (grandmother), grandchild, mother-in-law; father-in-law, brother-in-law and sister-in-law))			
<input type="checkbox"/>			
11.2. Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda (to make investment in the amount of at least 500.000 manats in the economy of the country)			
<input type="checkbox"/>			
11.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda (to possess real estate which is worth at least 100.000 manats on the territory of the Republic of Azerbaijan or funds in the same amount in the banks of the Republic of Azerbaijan)			



Azərbaycan)		<input type="checkbox"/>
11.4. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda (to be highly qualified specialist in the spheres of economy, industry, defense, science, culture, sports, etc.)		<input type="checkbox"/>
11.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda (to be family member of foreigners and stateless persons temporarily or permanently residing on the territory of the Republic of Azerbaijan)		<input type="checkbox"/>
11.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda (to hold position of the head or deputy head in the branch or representations of a foreign juridical person in the Republic of Azerbaijan)		<input type="checkbox"/>
11.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda (to engage in entrepreneurship activity in the Republic of Azerbaijan)		<input type="checkbox"/>
11.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi aldıqda (to obtain work permit for carrying out paid labor activity on the territory of the Republic of Azerbaijan)		<input type="checkbox"/>
11.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda (to get full-time education in the institutions higher and technical school and to get education at secondary schools in the Republic of Azerbaijan)		<input type="checkbox"/>
11.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda (to carry out professional religious activity at officially registered religious institutions)		<input type="checkbox"/>
11.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasları olduqda (in case there are grounds envisaged by the international agreements of the Republic of Azerbaijan)		<input type="checkbox"/>
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi (Your previous visit to the Republic of Azerbaijan and purpose of your visit)		
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi (Have you ever been convicted of any crime or involved into administrative liability for violation of the requirements of migration legislation)		
		bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>

13.1. nə vaxt (when)		3.2. səbəbi (reason)		13.3 hansı orqan tərəfindən (name of authority)		
14. Ailə üzvləri (əgər vəsatət Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibəti olduğuna görə verilərsə, əlavə olaraq həmin yaxın qohum barədə) (Family members (in addition, if the application submitted on the ground of family ties with the citizen of the Republic of Azerbaijan, information about close relative))						
14.1. qohumluq dərəcələri (family ties)	14.2. soyadı, adı və atasının adı (surname, name and patronymic)	14.3. doğum tarixi və yeri (date and place of birth)	14.4. milliyyəti (nationality)	14.5. vətəndaşlığı (citizenship)	14.6. fəaliyyəti (activity)	14.7. yaşadığı ünvan (residential address)
15. Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən edilərsə, onun (In case the application is submitted by legal representative. Information about him/her)						
15.1. soyadı, adı və atasının adı (surname, name and patronymic)	15.2. doğum tarixi və yeri (date and place of birth)	15.3. milliyyəti (nationality)	15.4. vətəndaşlığı (citizenship)	15.5. yaşadığı ünvan (residential address)	15.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi (series and number of identification document)	
16. Hazırda yaşadığınız ünvan (Present residential address)						
17. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız (Phone number (home, mobile, work) and e-mail address)						
18. Ərizəyə əlavə edilən sənədləri sadalayın (List of attached documents)						
<p><b>Mən xəbardar edilmişəm ki,</b> Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur</p> <p>(I am aware that submission of fraudulent documents or falsified information for the purpose of obtaining permit for temporary residence in the Republic of Azerbaijan leads to the rejection to issue (extend) temporary residence permit or to the cancellation of previously issued permit)</p>						

20. Əlavə qeydlər  
(Additional notes)

«\_\_» \_\_\_\_\_ 20\_\_ il

İmza (Signature) \_\_\_\_\_

**Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)**

**(Official notes (for official use only))**

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

*(Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by)*

\_\_\_\_\_

*sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası*  
*(official's surname, name, signature)*

«\_\_» \_\_\_\_\_ 20\_\_ il

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin 2014-cü il 7 fevral  
tarixli 40 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**3 nömrəli əlavə**

**Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının  
ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması)  
üçün**

**Ərizə-anket**

Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

Şəkil üçün yer

1. Soyadınız, adınız və atanızın adı			
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü			
2.1 əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü	2.3. dəyişdirilmənin səbəbləri	
3. Doğulduğunuz tarix (gün, ay, il)			
4. Doğulduğunuz yer			
5. Milliyyətiniz			
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)			
7. Vətəndaşlıq mənsubiyyətiniz			
8. Pasportunuzun və ya digər sərhadkeçmə sənədiniz (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)	8.1. növü		
	8.2. seriyası və nömrəsi		
	8.3. verilmə tarixi (gün, ay, il)		
	8.4. etibarlılıq müddəti (gün, ay, il)		
9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>			
9.1. vətəndaşı olduğunuz ölkənin adı	9.2. hansı dövrdə	9.3. hansı yolla qəbul edilmisiniz	9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi
10. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq			

istəyinizin səbəblərini göstərin						
11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşadığınız müddət						
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gələcəyinizin məqsədi						
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi bəli <input type="checkbox"/> xeyr <input type="checkbox"/>						
13.1. nə vaxt		13.2. səbəbi		13.3. hansı orqan tərəfindən		
14. Təhsiliniz						
14.1. təhsil pilləsi	14.2. təhsil üzrə ixtisasınız	14.3. təhsil aldığınız dövr	14.4. təhsil müəssisəsinin adı	14.5. təhsil müəssisəsinin ünvanı		
15. Əmək fəaliyyətiniz, o cümlədən Azərbaycan Respublikasındakı fəaliyyətiniz (ali və ya orta təhsil müəssisələrində təhsil də daxil olmaqla) <b>Qeyd.</b> Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandığı kimi göstərilməlidir.						
15.1. nə vaxt (başlanğıc və bitmə tarixi)	15.2. hansı vəzifədə		15.3. iş yerinin adı		15.4 iş yerinin ünvanı	
16. Ailə üzvləriniz						
16.1. qohumluq dərəcələri	16.2. soyadı, adı və atasının adı	16.3. doğum tarixi və yeri	16.4. milliyyəti	16.5 vətəndaşlığı	16.6. fəaliyyəti	16.7. yaşadığı ünvan
17 Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən verilərsə, onun						
17.1. soyadı, adı və atasının adı	17.2 doğum tarixi və yeri	17.3. milliyyəti	17.4. vətəndaşlığı	17.5. yaşadığı ünvan	17.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi	
18. Hazırda yaşadığınız ünvan						
19. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız						

20. Ərizəyə əlavə edilən sənədləri sadalayın	
21. <b>Mən xəbərdar edilmişəm ki</b> , Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur	
22. Əlavə qeydlər	

«\_\_» \_\_\_\_\_ 20\_\_ il İmza \_\_\_\_\_

**Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)**

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

\_\_\_\_\_ *sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası*

«\_\_» \_\_\_\_\_ 20\_\_ il

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin 2014-cü il 7 fevral  
Tarixli 40 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**4 nömrəli əlavə**

**Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə  
məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş  
icazəsinin verilməsi (müddətin uzadılması) üçün**

**Ərizə-anket**

**Application form**

Xahiş edirəm, işə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün iş icazəsinin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

*(Hereby I am asking you to consider my application on obtaining or extension of work permit for carrying out paid labor activity in the territory of the Republic of Azerbaijan for foreigner or stateless person whom I want to employ)*

1. İşə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə dair <i>(Information about foreigners or stateless persons whom I want to employ)</i>		
1.1. soyadı, adı və atasının adı <i>(surname, name and patronymic)</i>		
1.2. soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü <i>(if surname or name has been changed, reasons for its change, as well as its period of use)</i>		
1.2.1. əvvəlki soyadı və ya adı <i>(previous surname or name)</i>	1.2.2. istifadə dövrü <i>(period of use)</i>	1.2.3. dəyişdirilmənin səbəbləri <i>(reasons for change)</i>
1.3. doğulduğu tarix (gün, ay, il) <i>(date of birth (day, month, year))</i>		
1.4. doğulduğu yer <i>(place of birth)</i>		
1.5. milliyəti <i>(nationality)</i>		
1.6. cinsi <i>(sex)</i>		
1.7. ailə vəziyyəti (nikahda, dul, subay) <i>(marital status (married, widowed, single))</i>		

1.8. vətəndaşlıq mənsubiyyəti (citizenship)		
1.9. pasportunun və ya digər sərhədkeçmə sənədinin (passport or other border crossing document)	1.9.1 növü (type)	
	1.9.2. seriyası və nömrəsi (series, number)	
	1.9.3. verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
	1.9.4. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	
1.10. ölkədə olmasına əsas: (grounds for staying in the country)		
1.10.1. viza üzrə (upon visa)	1.10.1.1. seriyası və nömrəsi (series, number)	
	1.10.1.2 verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
	1.10.1.3. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	
	1.10.1.4. ölkədə qalma müddəti (staying period in the country)	
1.10.2. viza tələb olunmayan qaydada (under visa-free regime)	1.10.2.1. ölkəyə gəldiyi vaxt (gün, ay, il) (arriving date in the country) (day, month, year)	
1.10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında qərar üzrə (decision on extension of temporary-staying period of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan)	1.10.3.1. seriyası və nömrəsi (series, number)	
	1.10.3.2 verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
	1.10.3.3. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	
1.10.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi üzrə (permission card for temporary residence in the territory of the Republic of Azerbaijan)	1.10.4.1 seriyası və nömrəsi (series, number)	
	1.10.4.2. verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
	1.10.4.3. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	
1.11. təhsili		



<i>(education)</i>				
1.11.1. təhsil pilləsi <i>(degree)</i>	1.11.2. təhsil üzrə ixtisası <i>(qualification)</i>	1.11.3. təhsil aldığı dövr <i>(period of study)</i>	1.11.4. təhsil müəssisəsinin adı <i>(name of educational establishment)</i>	1.11.5. təhsil müəssisəsinin ünvanı <i>(address of educational establishment)</i>
1.12. son beş ildəki fəaliyyəti <i>(activity in the last 5 years)</i> <b>Qeyd.</b> Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandığı kimi göstərməlidir. <b>(Note. Please indicate previous names of entities, institutions and organizations as called during your employment.)</b>				
1.12.1. nə vaxt (başlanğıc və bitmə tarixi) <i>(when (from-to))</i>	12.2. hansı vəzifədə <i>(position)</i>	12.3. iş yerinin adı <i>(name of work place)</i>	1.12.4. iş yerinin ünvanı <i>(address of work place)</i>	
1.13. işləyəcəyi vəzifə <i>(intended position)</i>				
1.14. işləyəcəyi yerin ünvanı <i>(address of intended work place)</i>				
1.15. yaşadığı ünvan <i>(residential address)</i>				
2. İşəgötürən <i>(Employer)</i>				
2.1. hüquqi şəxsdir (və ya xarici hüquqi şəxsin filial və ya nümayəndəliyidir) <i>(juridical person (or branch and representation of foreign juridical person))</i>	2.1.1. adı <i>(name)</i>			
	2.1.2. ünvanı <i>(address)</i>			
	2.1.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı <i>(number of employed foreigners or stateless persons)</i>			
	2.1.4. VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi) <i>(TIN (registration number for non-commercial juridical persons))</i>			
	2.1.5. telefon nömrəsi <i>(phone number)</i>			
	2.1.6. elektron poçt ünvanı <i>(e-mail address)</i>			
2.2. fiziki şəxsdir	2.2.1. soyadı, adı və atasının adı			

<i>(physical person)</i>	<i>(surname, name and patronymic)</i>					
	2.2.2. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi <i>(series and number of identification document)</i>					
	2.2.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı <i>(number of employed foreigners or stateless persons)</i>					
	2.2.4. VÖEN <i>(Taxpayer Identification Number (TIN))</i>					
	2.2.5. telefon nömrəsi (ev, iş, mobil) <i>(phone number (home, work, mobile))</i>					
	2.2.6. elektron poçt ünvanı <i>(e-mail address)</i>					
2.3. fəaliyyət sahəsi <i>(activity area)</i>						
3. İş icazəsi tələb olunan müddət <i>(Intended period for work permit)</i>						
4. Müraciət işəgötürənin qanunvericiliyə müvafiq nümayəndəsi tərəfindən edilərsə, onun: <i>(In case the application submitted by legal representative: Information about him/her:)</i>						
4.1. soyadı, adı və atasının adı <i>(surname, name and patronymic)</i>	4.2. doğum tarixi və yeri <i>(date and place of birth)</i>	4.3. milliyəti <i>(nationality)</i>	4.4. vətəndaşlığı <i>(citizenship)</i>	4.5. yaşadığı ünvan <i>(residential address)</i>	4.6. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi <i>(series and number of identification document)</i>	4.7. telefon nömrəsi (ev, iş, mobil) <i>(phone number (home, work, mobile))</i>
5. Ərizəyə əlavə edilən sənədləri sadalayın <i>(List of attached documents)</i>						
6. <b>Mən xəbərdar edilmişəm ki</b> , əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməməyə, Azərbaycan Respublikasının ərazisində iş və yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsi qaydalarını pozduğuma görə inzibati məsuliyyət daşıyacağam <b><i>(Hereby I am aware that in case labour contract is terminated before defined time I will be liable for not informing State Migration Service about the case within 5 business days for</i></b>						

*violation of issuance rules of documents giving right to work and reside in the territory of the Republic of Azerbaijan)*

7. Əlavə qeydlər  
(Additional notes)

« \_\_\_ » \_\_\_\_\_ 20\_\_ il

İmza (Signature) \_\_\_\_\_

**Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)**

**(Official notes (for official use only))**

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

*(Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by)*

\_\_\_\_\_  
*sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası*  
*(official's surname, name, signature)*

« \_\_\_ » \_\_\_\_\_ 20\_\_ il